

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

«Təsdiq edirəm»:
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor
vəzifəsini icra edən: dos.Z.Məmmədov
“14” 02 2025-ci il

FƏNN SİLLABUSU

İxtisas: Təhsildə səsioloji-psixoloji xidmət, İngilis dili müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Fakültə: Filologiya və ibtidai təhsil

Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim

I.Fənn haqqında məlumat:

Fənnin adı: S/f. Məntiq. Program Lənkəran Dövlət Universitetinin Elmi və Tədris Metodiki Şurasının 06.11.2023-cü il tarixli, 2 sayılı iclasının qərarı ilə təsdiq edilmişdir.

Kodu: HFS-B 04.1

Tədris ili: II (2024/2025) Semestr: IV

Tədris yükü: cəmi: 90 saat. Auditoriya saatı - 30 saat. (15 saat müh., 15 saat sem.)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 3 kredit

II. Müəllim haqqında məlumat: *İsmayılov Arif İbrahim oğlu, ped.e.n., dos.*

Məsləhət günləri və saatı: 1 gün saat 10.00 – 12.00.

E-mail ünvanı: arif.ismayilov@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., H. Abdullayev küç., 22, 2 sayılı tədris korpusu

III. Təsviyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1. S.N.Vinoqradov. Məntiq, Azərnəşr, 1964
2. R.İmranoğlu. Məntiq. Bakı, 2011
3. M.İsrafilov. Məntiq. Bakı, 2005
4. E.Ş.Məmmədov. Riyazi məntiqin elementləri. Bakı. 2018

Əlavə ədəbiyyat

5. M.İsrafilov. Məntiq terminlərinin izahlı lüğəti. Bakı. 2007
6. L.M.Lixtarnikov. Первое знакомство с математической логикой, Санкт-Петербург, 2017

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədənbaşqa fənlərin tədris olunmasına zərurət yoxdur

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri və məqsədi: Təfəkkür ağlın elə bir fəaliyyətidir ki, onun vasitəsilə insan öz ətrafindakı aləmi, təbiəti və cəmiyyəti dərk edir. Təfəkkür vasitəsilə biz ətrafımızdakı mövcud hadisələri bir-biri ilə məqayisə edib-tutuşdurur, bəzi hadisələri eyniləşdirir, bəzilərini isə bir-birindən ayıırıq; hadisələrin ümumi, mühüm xassələrini tapırıq və nəticələr çıxarıraq.

Təfəkkür düzgün və yanlış ola bilər. Məntiq düzgün təfəkkürün qanun və üsullarını öyrənir. Məntiqi təfəkkür sistemli və müntəzəm olması ilə fərqlənir. Məntiqin vəzifəsi düzgün təfəkkürün bütün formalarını sistemə salmaqdan ibarətdir.

Qədim zamanlardan başlayaraq indiyə qədər inkişaf etmiş məntiq elmını əsasən iki mərhələyə bölmək olar: ənənəvi məntiq üzərində qurulmuş “formal məntiq” və formal məntiq üzərində qurulmuş “Riyazi məntiq”.

Məntiqi mühakimə yalnız riyazi məsələlərin həlli üçün yox, həm də qrammatik təhlil üçün, təbiətşünaslığın əsaslarına yiylənmək və s. üçün zəruridir. Ona görə hər hansı savadlı mütəxəssis, məntiq elminin elementlərinə yiylənməlidir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 bala tələbə semestr ərzində, 50 bala isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və ya laboratoriya dərslərində fəaliyyətinə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır. İmtahan biletinə, bir qayda olaraq fənn üzrə program materialını əhatə edən 5 sual daxil edilir. Hər sual 10 bala qədər qiymətləndirilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı döründən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahananəqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfələ
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 15 saat, seminar 15 saat. Cəmi: 30 saat

№	Keçirilən mühazirə və seminar məşğələlərinin məzmunu	Saatlar		Tarix
		müh	sem	
I kollokvium mövzuları				
1.	Mövzu: Məntiq fənni və onun mövzusu və vəzifələri. IQ test nümunələri: şifrələr və sıralar. Plan: 1) Məntiq düzgün təfəkkür qanunları və formaları haqqında elmdir. 2) Şifrələrə aid çalışmaların həlli üsulları. 3) Sıra izləmələrinə aid test nümunələrinin həlli. Mənbə: 1,2, 8.	2	2	
2.	Mövzu: Məntiqi təfəkkürün əsas qanunları. IQ test nümunələri: Ədədlər və əməllər. Plan: 1) Eyniyət qanunu. 2) Ziddiyət qanunu. 3) Ədədlərə aid test nümunələrinin həlli yolları. 4) Əməllərə aid test nümunələrinin izahlı həlli. Mənbə: 2,3,5.	2	2	
3.	Mövzu: Üçünçünü istisna qanunu. Kafi əsas qanunu. IQ test nümunələri: Ədəd-şəkil əlaqələri. Tərəzilər.	2	2	

	Plan: 1) Üçüncü istisna qanunu. 2) Kafı əsas qanunu. 3) Ədəd - şəkil əlaqələrinə aid tapşırıqların icrası 4) Tərəzilərə aid test tapşırıqların izahı. Mənbə: 2.3.5.		
4.	Mövzu: Anlayışlar və onlara tərif vermə qaydaları. Cədvəllər və qrafiklər Plan: 1) Anlayışın formallaşması; məzmunu və həcmi. 2) Anlayışa tərif verilməsinin məntiq qaydaları. 3) Cədvəllərlə verilmiş test tapşırıqlarının həlli. 4) Qrafiklərlə verilmiş test tapşırıqlarının həlli üsulları. Mənbə: 2.4.5	2	2
II kolokvium mövzuları			
5.	Mövzu: Ədədi ardıcılıqlar; onların verilməsi üsulları və növləri. Plan: 1) Ədədi ardıcılıqlar və onların verilməsi üsulları. 2) Ədədi və həndəsi silsilələr haqqında məlumat və onlarla bağlı test tapşırıqlarının həlli. 3) Ardıcılığın iki kənar həddinə görə orta həddin tapılması. 4) Oxşar qaydalara əsasən düzəlmüş ardıcılıqların qurulması. 5) İki və ya daha artıq ədəd arasında əlaqənin tapılması. Mənbə: 2.4.5.	2	2
6.	Mövzu: Perimetrlər və sahələr. Plan: 1) Sadə həndəsi fiqurların perimetrləri və onlara aid məntiqi məsələlər. 2) Fiqurların sahələri və onlara aid məntiqi məsələlər. 3) Perimetrlər və sahələr mövzusunda (İQ) məntiqi test tapşırıqlarının həlli üsulları. 4) Məntiqdən əsas 5 qızıl qayda. Mənbə: 3.4.8.	2	2
7.	Mövzu: Təkliflərin isbatında elmi -məntiqi metodlar. Məntiq məsələlərin həlli. Plan: 1) Xüsusi və ümumi təkliflər. 2) İnduksiya və deduksiya 3) Analiz və sintez. 4) Əksinə fərzedəmə metod. 5) Məntiq məsələlərinin həlli üsulları. Mənbə: 2.6.7	2	2
8	Mövzu: Sözlə bağlı (verbal) məsələlər. Plan: 1) Verbal test tapşırıqlarının icra edilməsi qaydası. Mənbə: 5.6.7	1	1
Cəmi:		15	15

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Tələblər məntiq elminin həm nəzəri, həm də praktik cəhətdən mənimşəyərək, lazımı vərdişlərə yiyələnməlidirlər.

XII. Fənn üzrə təlim nəticələri:

- ❖ Mücərrəd təfəkkürün anlayış, hökm və əqlinəticə kimi əsas formalarının məntiqi səciyyəsini təsvir edir;
- ❖ Arqumentasiya prosesində formal məntiqin əsas prinsiplərindən düzgün, əsaslandırılmış və yaradıcı tətbiqini, düzgün nəticə çıxarmağını və ümumiləşdirmələr aparmığı izah edir;
- ❖ Yazılı və şəfahi arqumentləşdirilmiş mühakimələrdə formal-məntiqi qanunların əsas tələblərinə riayiət etməyi, sual və cavab məntiqində arqumentasiya mədəniyyətini nümayiş edir;
- ❖ Deduktiv əqlinəticələr vasitəsilə arqumentləşdirilmiş mühakimələrdə mümkün situativ variantları modelləşdirən məsələləri həll etməyi və onlara uyğun çalışmalar yerinə yetirə bilir;
- ❖ Peşə və gündəlik həyatda hər hansı məsələ haqqında öz nöqtəyi-nəzərini arqumentləşdirilmiş qaydada müdafiə edərək, induktiv əqli nəticələrdən istifadə etməklə məntiqi əsaslandırılmış nəticələr çıxarırlar.
- ❖ Anoloji yolla əqli nəticə çıxarmağın ən müxtəlif üsullarına yiyələnməklə dünya və ölkəmizdə baş verən mürəkkəb sosial inkişaf proseslərini məntiqi düzgün əsaslandırır.
- ❖ Formal və riyazi məntiq haqqında anlayışa yiyələnir.
- ❖ Məntiqi təfəkkürün əsas qanunlarını öyrənir.
- ❖ Anlayışın formallaşması və anlayışa tərif vermək üsullarını öyrənir.
- ❖ Mülahizələr və onlar üzərində əməlləri öyrənir.
- ❖ Kvantor daxil olan predikatların doğruluq çoxluqlarının təyin edilməsi qaydalarını mənimşəyir.
- ❖ Şərt və nəticə münasibətlərini, zəruri və kafı şərtə aid təklifləri öyrənir.
- ❖ Mühakimə və onun formalarıyla tanış olur.
- ❖ Isbat prosesi və isbatetmə üsullarını öyrənir.

XIII. Fənn üzrə kollokvium sualları:

I KOLLOKVİUM SUALLARI :

1. Məntiq düzgün təfəkkür qanunları və formaları haqqında elmdir.
2. Şifrələrə aid çalışmaların həlli üsulları.
3. Sıra izləmələrinə aid test nümunələrinin həlli.
4. Eyniyət qanunu.
5. Ziddiyət qanunu.
6. Ədədlərə aid test nümunələrinin həlli yolları.
7. Əməllərə aid test nümunələrinin izahlı həlli.
8. Üçüncü istisna qanunu.
9. Kafi əsas qanunu.
10. Ədəd - şəkil əlaqələrinə aid tapşırıqların icrası

II KOLLOKVİUM SUALLARI :

1. Qrafiklərlə verilmiş test tapşırıqlarının həlli üsulları.
2. Ədədi ardıcılıqlar və onların verilməsi üsulları.
3. Ədədi və həndəsi silsilələr haqqında məlumat və onlarla bağlı test tapşırıqlarının həlli.
4. Ardıcılığın iki kənar həddinə görə orta həddin tapılması.
5. Oxşar qaydalara əsasən düzəlmış ardıcılıqların qurulması.
6. İki və ya daha artıq ədəd arasında əlaqənin tapılması.
7. Sadə həndəsi fiqurların perimetrləri və onlara aid məntiqi məsələlər.
8. Fiqurların sahələri və onlara aid məntiqi məsələlər.
9. Perimetrlər və sahələr mövzusunda (IQ) məntiqi test tapşırıqlarının həlli üsulları.
10. Məntiqdən əsas 5 qızıl qayda.


XIV. İmtahan sualları:

1. Məntiq düzgün təfəkkür qanunları və formaları haqqında elmdir.
2. Şifrələrə aid çalışmaların həlli üsulları.
3. Sıra izləmələrinə aid test nümunələrinin həlli.
4. Eyniyət qanunu.
5. Ziddiyət qanunu.
6. Ədədlərə aid test nümunələrinin həlli yolları.
7. Əməllərə aid test nümunələrinin izahlı həlli.
8. Üçüncü istisna qanunu.
9. Kafi əsas qanunu.
10. Ədəd - şəkil əlaqələrinə aid tapşırıqların icrası
11. Tərəzilərə aid test tapşırıqların izahı.
12. Anlayışın formalaşması; məzmunu və həcmi.
13. Anlayışa tərif verilməsinin məntiq qaydaları
14. Cədvəllərlə verilmiş test tapşırıqlarının həlli.
15. Qrafiklərlə verilmiş test tapşırıqlarının həlli üsulları.
16. Ədədi ardıcılıqlar və onların verilməsi üsulları.
17. Ədədi və həndəsi silsilələr haqqında məlumat və onlarla bağlı test tapşırıqlarının həlli.
18. Ardıcılığın iki kənar həddinə görə orta həddin tapılması.
19. Oxşar qaydalara əsasən düzəlmış ardıcılıqların qurulması.
20. İki və ya daha artıq ədəd arasında əlaqənin tapılması.
21. Sadə həndəsi fiqurların perimetrləri və onlara aid məntiqi məsələlər.
22. Fiqurların sahələri və onlara aid məntiqi məsələlər.
23. Perimetrlər və sahələr mövzusunda (IQ) məntiqi test tapşırıqlarının həlli üsulları.
24. Məntiqdən əsas 5 qızıl qayda.
25. Xüsusi və ümumi təkliflər.

- Induksiya və deduksiya
Analiz və sintez.
Əksinə fərzetmə metodu.
Məntiq məsələlərinin həlli üsulları.
Verbal test tapşırıqlarının icra edilməsi qaydası.


“İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının 13 fevral 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur.

Kafedra müdürü:




dos. A.B.Əliyev

Fənn müəllimi:



dos.A.I.Ismayılov

Seminar müəllimi:



B/m K.Y.Həsənova